

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# TAUN

CEK LONDON

İngilis dilindən tərcümə:

Rafiz Hacıoğlu



Koordinator: Amin  
Redaktor: Toğrul MUSAYEV  
Korrektor: Turac ELDARQIZI  
Tərtibatçı: İsmayıllı SÜLEYMANLI  
Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

**Jack London**  
**THE SCARLET PLAGUE**

**Cek London**  
**TAUN**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2022, 96 səh.

© “London Magazine” jurnalı / 1912

© Parlaq İmzalar MMC / 2022

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 118  
Yoldaş seriyası | 2



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
 /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
Çap tarixi: 10.09.2022  
Sifariş: 41(15)/22

**Cek London** 1876-cı il yanvarın 12-də San-Fransisko şəhərində anadan olub. Əsl adı Con Griffit Çeynidir. London uşaq yaşlarından böyük əzab-əziyyətlərə qatlaşır; o, San-Fransiskonun küçələrində ayaqqabı silir, qəzet satır, çay və okean gəmilərinin göyərtələrini yuyur, limanlarda yük vurub, yük boşaldırı. 1896-cı ildə Kaliforniya Universitetinə qəbul olur. Ancaq maddi vəziyyəti pis olduğundan universiteti yarımcıq qoyur.

C. London təxminən 40-dan çox kitab yazar. Şəksiz, ən məşhur əsəri “Martin İden”dir (1909). Bundan başqa, dünya ədəbiyyatının əvəzolunmaz klassiklərindən sayılan “Ağdiş”, “Əcdadların harayı”, “Dəmir daban” da yazıcının uğurlu əsərləri sırasındadır.

Böyük yazıçı 1916-cı il noyabrın 22-də Kaliforniya ştatının Qlen Ellen şəhərində vəfat edir.

**Rafiz Hacıoğlu** 1953-cü il oktyabrın 20-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1970-ci ildə 36 sayılı Mincivan qəsəbə orta məktəbini bitirib. 1971-ci ildə APXDI-nin İngilis və Azərbaycan dilləri fakültəsinə qəbul olub. 1972-76-ci illərdə institutun tərcümə dərnəyinin işində fəal iştirak edib.

M. Marpurqonun “Kəpənək Aslan”, C. Xəlilin “Peyğəmbər”, C. Oruellin “Boğuluram”, “Heyvan Respublikası” kitablarını Azərbaycan dilinə tərcümə edib. Bir sıra tərcümə kitablarının redaktorudur.



# I

Yol bir zamanlar dəmiryol yatağı olmuş ərazidən keçib-gedirdi. Ancaq uzun illər idi ki, burada qatar fiti eşidilmirdi. Meşədə bitən ağaç və kollar yolu basmışdı. Yol o qədər daralmışdı ki, bir insan zorla keçərdi. Bura bir növ vəhşi heyvanların gəzdiyi ciğira çevrilmişdi. Orada-burada mamırın, xəzəlin altından görünən paslı dəmir parçası bu məkanda hələ də relslərin, şolların olduğundan xəbər verirdi. Bir yerdə diametri təxminən iyirmi beş sm olan bir ağaç, relslə şpalın birləşmə nöqtəsindən qalxaraq relsin qurtaracağını yuxarı qaldırmışdı. Kastilla<sup>1</sup> relsə bərkidilmiş şpal da qalxmış, yeri çıñqlı və xəzəllə dolmuşdu, beləliklə, çürüməkdə olan, ovulub tökülen şpal bir ucu üstə yuxarı qalxmış, bir ucu isə yerə dəyirdi, rels isə şpalın ortasından keçirdi. Yolun təkrelsli olduğu açıq-aşkar görünürdü.

Bir qoca və bir oğlan bu yolla gedirdi. Onlar ağır-ağır yeriyirdilər, çünki kişi çox qoca idi və iflic olduğunu

---

1 Kastil – relsi şpala bərkitmək üçün vurulan mismara bənzər çox iri dəmir parçası – Tərc.

dan əl-ayağı əsirdi, əlindəki ağacı güc-bəla ilə tutmuşdu. Keçi dərisindən hazırlanmış yöndəmsiz araqçını başını gündən qoruyurdu. Papağın altından dən düşmüş, seyrək çal saçları pırtayıb çıxmışdı. Yaşıl yarpaqdan ustalıqla düzəldilmiş günlük qalxan kimi gözlərinin üstünü örtmüdü və onun altından yola baxaraq kövrək addımlarını atırdı. Artıq çoxdan qar kimi ağarmalı olan, lakin saçlarıyla eyni rəngə çalan pırtlaşış saqqalı az qala qurşağına çatırdı. Keçi dərisindən sadə, çirkli üst geyimi çiyinlərini və sinəsini örtürdü. Qocanın qırış-qırış, bir dəri bir sümük olan əl-ayağı onun başının gora titrəməsindən, qaralmış, çapılıq-çapılıq olmuş dərisi günəşin, havanın, suyun illər uzunu davamlı təsirindən xəbər verirdi.

Yola bələdçilik edən oğlan yerisini asta-asta gedən qocanın yerisinə uyğunlaşdırmağa çalışırdı. Qoca kimi o da köhnə, ucları didilmiş ayı dərisini ortasından deşərək başına keçirmişdi. Təqribən on iki yaşı olardı. Ədəbazlıqla bir qulağından təzəcə kəsilmiş donuz quyruğu asmışdı. Bir əlində ortaölçülü kaman və ox tutmuşdu. Belində dolu oxqabı var idi. Boynundan asdığı qında ov bıçağının dəstəyi görünürdü. Dərisi tünd-qəhvəyi rəngə çalırdı, çox ehtiyatla irəliləyirdi, elə bil pişik ovunu güdürdü. Gündən yanmış dərisindən fərqli olaraq masmavi gözləri, iti, nüfuzedici baxışları vardi. O, irəlilədikcə hər şeyi iyiləyir, genişlənmiş, titrəyən burun pərələri ilə ətraf aləmdəki saysız-hesabsız məlumatları beyninə ötürürdü. Eşitmə qabiliyyəti də çox

güclü idi, kiçicik səsə belə dərhal reaksiya verirdi. Bu işə o qədər alışmışdı ki, ən zəif səsi belə eşitcək bunun ağacların yarpağını oynadan xəfif küləkmi, arıların viziltisimi, yaxud ağcaqanadların diziltisimi, dənizin uzaqdan onun qulağına laylay kimi gəlib-çatan gurultusunu və ya tələm-tələsik torpağı yuvasının ağızına yiğan sünbülgirənmiş olduğuunu asanlıqla ayırd edir, dəqiqliklə müəyyənləşdirə bilirdi.

Birdən o, gərgin vəziyyət aldı. Qulaqları, gözü və burnu eyni zamanda ona yaxınlaşan təhlükədən xəbər verdi. Əlilə geriyə – qocaya işaret etdi. Hər ikisi ayaq saxladı. İrəlidə, yolun yatağının bir tərəfində ağacların, kolların xışltısı eşidildi. Oğlanın nəzərləri tərpənən kolların təpəsinə zillənmişdi. Kolların arxasından böyük bir ayı – qızılı göründü və ayı da onları görən kimi dayanıb durdu. Ayı insanları xoşlamırdı və əsəbi halda donquldanmağa başladı. Oğlan ehmalca oxu kamana yerləşdirdi və kamani dartdı. Ancaq gözünü də ayıdan çəkmirdi.

Qoca günlüğün altından birtəhər gözlərini zilləyib nə baş verdiyini anlamağa çalışdı, ayını görcək oğlan kimi o da yerində donub-qaldı. Qarşılıqlı baxışma bir neçə saniyə davam etdi, sonra ayının daha da əsəbləşdiyini görən oğlan başı ilə qocaya yoldan çıxmاسını və aşağı enməsini işaret elədi. Özü də aramlı geri addımladı, amma oxu, yayı da əlində hazır tuturdu. Əks tərəfdən kolların xışltısı, şaqqlıtı kəsənədək beləcə dayandılar. Bu, ayının çıxb getdiyinə bir işaretydi. Oğ-

lan yenidən yola qalxaraq irişə-irişə:

– Yaman yekəydi ha, babacan, – deyərək astadan güldü.

Təsdiq əlaməti olaraq qoca başını tərpətdi.

– Gündən-günə artırılar, – deyə kişi cır, inamsız və titrək bir səslə gileyəndi. – Kimin ağlına gələrdi ki, Klif Hausa<sup>1</sup> gedən yolda insanın öz həyatı üçün qorxacağı vaxtadək yaşayacam. Mən onda uşaq idim, Edvin, hava qəşəng olanda San-Fransiskodan bura on minlərlə kişi, qadın, uşaq gələrdi. O vaxtı burda ayı nə gəzirdi. Yox, canım. Ayı o qədər az idi ki, onlara qəfəsdə baxmaq üçün pul verərdilər.

– Pul nədir, babacan?

Qoca cavab verməyə macal tapmamış, oğlan nəsə xatırladı, müzəffər bir əda ilə əlini ayı dərisinin altın-dakı kisəyə saldı və əzik, rəngi getmiş gümüş dollar çıxartdı. Pula yaxından baxan qocanın gözləri parladı.

– Mən görə bilmirəm, bax gör tarixini oxuya bilirsənmi, Edvin, – deyə o mızıldandı.

Oğlan güldü.

– Sən də kefsən e, – deyə oğlan məmnunluqla ucadan dilləndi. – Həmişə məni bu balaca işaretlərin nəsə məna verdiyinə inandırmağa çalışırsan.

Pulu yenidən gözünə yaxınlaşdırarkən qocanı son zamanlar vərdiş etdiyi kədər hissi bürüdü.

– 2012! – deyə cır səslə bağırdı, sonra isə məzə-

---

1 Klif Haus – San-Fransiskonun qərbində, dəniz kənarında yerləşən, 1863-cü ildə qayalıq ərazidə tikilən böyük və məşhur restoran – Terc.

li bir şəkildə qaqıldımağa başladı. – Bu, Maqnatlar Şurası tərəfindən Beşinci Morqanın Birləşmiş Ştatlara Prezident təyin olunduğu ildir. Bu da o zamanlar kəsilmiş sonuncu pullardan biri olmalıdır, çünki 2013-cü ildə Al-Qırımızı Ölüm gəldi. Allah! Allah! Bir buna bax, tüklərim biz-biz oldu! Altmış il əvvəl, özü də mən o zamanları görmüş və bu gün də yaşayın yeganə şəxsəm. Hardan tapmışan bunu, Edvin?

Oğlan sanki bir az ağlıni itirmiş adamın sayıqlamalarına qulaq asırmış kimi hövsələsini basdı və sonra tez cavab verdi.

– Onu Hu-Hudan almışam. O bunu keçən yaz aşağıda, San Couz yaxınlığında keçi otararkən tapıb. Dedi-yinə görə, bu, puldur. Babacan, aclığın-zadın yoxdu ki?

Ağacından bərk-bərk yapışaraq yoluna davam edən qocanın gözləri acgözlükə parladi.

– Ümid edirəm, Hea-Lip<sup>1</sup> bir-iki yengəc tapıb, – qoca mızıldandı. – Yengəcin əti dadlı olur, xüssusən də ağızında dişin olmayanda və yaşılı babalarını sevən, onun üçün həmişə yengəc tutmağa hazır oğlan nəvələrin varsa, həqiqətən, ləzzətlidir. Mən uşaq olanda...

Edvin birdən nə gördüsə dayandı və əlindəki kamənin yayını dartmağa başladı. O, yol yatağının lap kənarında dayanmışdı. Köhnə su keçidi yuyulmuşdu və su yatağın altından özünə yol açmışdı. Əks tərəfdə rels yuxarı qalxmış vəziyyətdə idi. Üstünü basmış sarmaşığın altından paslı rels görünürdü. Onun arxa

---

1 Dovşandodaq (ing.)

tərəfində kolun dibinə qıslımiş dovşan qorxudan tir-tir əsir, ona baxırdı. Məsafə tam əlli addım olardı, amma ox düz tuşlanmışdı və düz hədəfə dəydi, ağrı və qorxudan dovşan ciyildədi və hoppanaraq özünü kolun içində vurdu. Oğlan bir göz qırpmında yolun üstünə çıxıb o biri tərəfə aşdı və kolluğa sarı götürüldü. Ariq qol və qıç əzələləri sanki polad yay idi. Hərəkətlərindən incəlik, çeviklik yağırdı. Yüz addım aralıda, kol-kosun sıx yerində yaralı ovunun üstünü kəsdirdi, dovşanın başını yaxınlıqdakı ağaçın gövdəsinə çırpdı və aparıb babasına verdi.

– Dovşanın ətinə söz ola bilməz, – deyə qoca titrək səslə dilləndi. – Amma söhbət ağız dadından gedirsə, bir delikates kimi yengəcin yerini heç nə vermir. Mən uşaq olanda...

– Sən lap əllaməsən ki! Bu mənasız sözləri hardan tapıb çıxarırsan? – oğlan dözməyib deyingən qocanın sözünü ağızında qoydu.

Əslində, oğlan bu sözləri açıq-aşkar söyləmədi, amma uzaqdan onlara bənzər nə isə dedi, özü də boğazının qalın yerinə salaraq elə dedi ki, kəlmələri çətin başa düşmək olardı. Onun nitqilə qocanın nitqi arasında uzaq bir oxşarlıq hiss olunurdu. İkincininki, demək olar ki, artıq korlanmış, təhrif olunmuş ingilis diliydi.

– Bilmək istədiyim odur ki, nəyə görə yengəcə delikates deyirsən? Yengəc yengəcdir də, elə deyilmə? Daha delikates nəyə lazımdır?! İndiyədək heç vaxt, heç kimdən belə cəfəng söz eşitməmişəm.

Qoca köks ötürdü, amma heç nə demədi, sakitcə yollarına davam etdilər. Onlar meşədən çıxıb sahilboyu cərgələnmiş qum təpələrinə çatanda ləpədöyənin səsi daha da ucadan eşidilməyə başladı. Təpəciklərin arasında bir neçə keçi otlayırdı, yarıçılpaq oğlan onlara nəzarət edirdi. Oğlanın yanında canavara oxşar şotland ovçarkası da vardi. Sahildən təxminən yüz metr aralıda dənizə səpələnmiş adalardan gələn hürüşmə və ya böyürtü səsləri ləpədöyənin gurultusuna qarışındı.

Nəhəng dəniz şirləri sudan çıxaraq qumda uzanıb özlərini günə verir, ya da bir-biriylə dalaşırıldı. Sahile yaxın açıqlıqda üçüncü vəhşi görkəmli oğlanın yandırıldığı ocağın tüstüsü qalxırdı. Onun ətrafına sürünü qorumaq üçün canavara oxşayan bir neçə it yiğişmişdi.

Ocağa yaxınlaşdıqca nəyinsə iyini almış kimi, qoca addımlarını yeyinlətdi.

– Midiyalar! Midiyalar! – deyə o astadan, amma sevincək bir səslə dilləndi. – Bu ki yengəcdir, Hu-Hu, hə? Mənim əziz nəvələrim, siz həmişə bu yaşlı babanızı çox istəmisiz.

Təxminən Edvinlə eyni yaşda olan Hu-Hu gülüm-sündü.

– Ürəyin hansından isteyir, ondan ye, babacan. Dör-dünü tutmuşam.

İflic olsa da, hərəkət etməyə can atan qocaya adamın yazılı gəlirdi. Tutulmuş, keyləşmiş ayaqlarını zorlayaraq birtəhər qumun üstündə oturdu və közün içindən iri daşlıq midiyasını çıxartdı. İstinin təsirindən

onun qabığı aralanmış, qızılbalıq rəngi alan eti tam bişmişdi. Xərçəngi baş barmağı ilə şəhadət barmağı arasında tutaraq tələsik ağızına apardı. Ancaq çox isti olduğundan ağızında saxlaya bilməyib tez çıxartdı. Ağrıdan yazıq kişinin gözləri yaşardı və yanaqlarına süzüldü. Oğlanlar əsl vəhşiyidilər və onların humor hissi də vəhşisayağı idi. Qocanın düşdüyü acınacaqlı vəziyyət onlara çox gülməli gəlirdi. İkisi də qəhqəhə çekib güldülər. Hu-Hu rəqs edərək hoppanıb-düşür, Edvin isə gülməkdən uğunub gedir, torpağın üzərində ora-bura çevrilirdi. Keçi otaran oğlan da qaçıb gələrək onlara qoşuldu. Gözlərindən hələ də axıb yanağına süzülən yaşa məhəl qoymayan qoca kədərli-kədərli:

– Onları soyut, Edvin, soyut onları, – deyərək oğlanı dilə tuturdu. – Yengəci də soyut, Edvin. Bilirsən ki, baba yengəcdən ötrü sinov gedir.

Ocaqdakı midiyaların qabığı fisiltı ilə çatlayıb açılır, suyu axırdı. Onların uzunluğu yeddi santimetrdən on santimetrə qədər olur. Oğlanlar əllərindəki çubuqlarla bir-bir onları közün içindən çıxartdır və dənizin kənarından tapdıqları iri odun parçasının üstünə düzüb soyutdular.

– Əşəq olanda biz yaşlıları ələ salıb gülmürdük, onlara hörmət edirdik.

Oğlanlar öz kefində idi, qoca isə burnunun altında donquldanır və onları danlayırdı. Amma bu dəfə yeməyini ehtiyatla yeyirdi, ağızını yandırmırıdı. Hamı ağızını marçıldada-marçıldada, dodaqlarını yalaya-yalaya

əllərilə yeməyə başladı. Hea-Lip adlandırdıqları üçün-cü oğlan bic-bic gülərək bir çimdik qum götürüb yaşlı kişinin ağızına apardığı xərcəngin üzərinə səpdi; qum dənələri qocanın ağızında xırçıldayanda oğlanlar şaq-qanaq çəkib gülüşdülər. Qoca uşaqların onunla zarafat etdiklərini başa düşmədi, ağızdakıları qaytarıb tüpür-məyə başladı. Edvinin yazığı geldi, ağızını yaxalamaq üçün balqabaqdan düzəldilmiş suqabını qocaya verdi.

– Yengəclər hanı, Hu-Hu? – Edvin əsəbi halda so-ruşdu. – Babam əyləşib ki, bir şey yesin.

Böyük bir yengəci ona verəndə babanın gözləri ye-nə acgözlükle alışib-yanırdı. Bu, əti çıxırmış qabıq və ayaqlar idи. Titrək barmaqlarıyla öz-özünə danışa-danışa yaşlı kişi xərcəngin bir ayağını qopartdı və... içının boş olduğunu gördü.

– Yengəclər hanı, Hu-Hu? – deyə o, şivən qopardı.

– Yengəcləri ver!

– Babanı aldadırdım. Yengəc-zad yoxdur. Heç birini də tutmamışam.

Qocalıqdan doğan kövrəkliyin, ümidsizliyin əlaməti kimi yaşlı kişinin gözlərindən axıb yanaqlarına sözülən acı göz yaşlarına baxdıqca oğlanlar xüsusi həzz alırlılar. Sonra Hu-Hu xəlvətcə içibos qabığı götürüb yerinə yenicə bişmiş yengəc qoydu. Artıq ayaqları qopardılmış, qabığı aralanmış yengəcin ağ əti buğlanır, ətrafa xoş ətir saçırıdı. Qocanın həssas burnu bu ətri aldı və o heyrətlə aşağı baxdı.

O dəqiqə əhvalı dəyişdi, kefi duruldu. Burnunu çə-